

# Azərbaycanın vergi xəbərləri

№ 12 / 2011

Resenziyalı, aylıq elmi jurnal

- ◆ İnnovasiya yönümlü amortizasiya siyasetinin vergitutma cəhətləri
- ◆ Təbiətdən istifadədə vergi və ödəmə məsələləri
- ◆ Xarici borcların iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməsi
- ◆ Azərbaycanın sovetləşdirilməsinin ilk illərində N.Nərimanovun ictimai-siyasi hadisələr kontekstində iqtisadi idarəetmə mexanizmlərinin təşkilində rolu və iqtisadi mühakimələri
- ◆ Yanacaq-enerji resurslarının coğrafi bölgüsü və dünya iqtisadiyyatının inkişafındakı rolu
- ◆ Əmlakın qiymətləndirilməsində bazar yanaşması
- ◆ İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi  
Azərbaycan Respublikası iqtisadi təhlükəsizliyinin təmin edilməsi amili kimi
- ◆ Beynəlxalq iqtisadi münasibətlər və xarici iqtisadi fəaliyyət sahəsində maliyyə risklərinin xüsusiyyətləri
- ◆ Müəssisələrin ödəmə qabiliyyətinin artırılmasının əsas istiqamətləri
- ◆ Azərbaycanda qeyri-rəsmi (gizli) iqtisadiyyatın leqallaşdırılması siyasetinin təkmilləşdirilməsi üzrə təkliflər

## **“... Məni ən çox təsirləndirən Azərbaycana hər gəlmişimdə transformasiya və modernləşməni birbaşa müşahidə edə bilməyimdir”**

*Prof. Dr. Ahmet Burçın YERELİ: “Bakı son illərdə sürətlə dəyişən, bir növ şəhər transformasiyası tarixi yayan paytaxt kimi dərslərimizdə tələbələrimizə anlatdığımız bir şəhərdir”*

Türkiyənin Hacettepe Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı prof. dr. Ahmet Burçın Yereli müsahibimiz Türkiyə Respublikasının nüfuzlu maliyyəçilərindəndir. Onunla söhbətimiz, əsasən, dünya iqtisadiyyatının, o cümlədən də Türkiyə və Azərbaycan iqtisadiyyatlarının inkişaf trendlərinə, Türkiyədə büdcə-vergi sisteminin özəlliklərinə, Türk dünəyinin gələcəyi və integrasiyası məsələlərinə həsr olunmuşdur.

Müsahibəni jurnalımızın məsləhətçisi Elşən Bağırvazadə aparmışdır.

- *Burçın bəy, son illər ciddi çalxanlıların yaşandığı dünya iqtisadi və maliyyə sistemində nə baş verir və bu istiqamətdə ölkələrimiz baxımından alınacaq dərslər nələr ola bilər?*

- Elşən bəy, sualınızı cavablaşdırmadan önce, belə bir müsahibə təşəbbüsü ilə çıxış etdiyiniz üçün sizə və jurnalınızın kollektivinə öz təşəkkürümüz bildirmək istəyirəm. Qəlbən söyləyə bilərəm ki, jurnalınız vasitəsilə qardaş Azərbaycan oxucularına xıtab edə bilmək bizim üçün xüsusi bir bəxti-yarlıqdır.

Sualınıza gəldikdə isə, önce onu qeyd edə bilərəm ki, son iyirmi ildir inkişaf etmiş ölkələr başda olmaqla qlobal miqyasda yaşanan və maliyyə sektorunun getdikcə dərinləşməsinə gətirib çıxaran iqtisadi pro-



seslər və zaman keçdikcə iqtisadiyyatın real sektorunun arxa plana atılması kapitalist sistemdə ciddi bir krizə yol açmışdır. Zənginliyin mənbəyini istehsal əvəzinə mübadilə vasitəsində görən düşüncə geniş yayıldıqca pula fokslanmış bir iqtisadi siyaset önə çıxmışdır. Belə ki, mərkəzi ABŞ olmaqla başlayan və maliyyə sektorundakı “sabun köpükləri”nin partlaması ilə təsirini artıran iqtisadi kriz bir anda bütün dünyani əhatə etmişdir. Bir çox ölkə böhranın təsirinə məruz qaldığı halda, real sektorу güclü olan ölkələrin böhrandan gördüyü zərər nisbətən daha az olmuşdur. Maliyyə sektorunun dərinləşməmiş olduğu və real sektorу gücələnməkdə olan ölkələrdə isə kriz demək olar ki, hiss edilməmişdir.

Həm Türkiyə, həm də Azərbaycan

baxımından bu son krizdən sonra əldə edilən təcrübələr isə son dərəcədə əhəmiyyətlidir. Hər iki ölkədə də real sektorun güclənməsi və dövlətin real sektora olan dəstəyi sayəsində kriz həqiqətən toxunaraq keçmiş və ondan ən az zərərlə çıxılmışdır. Maliyyə sektorunu spekulyasiyalara açıq olmayacaq qədər mühüm iqtisadi sahədir. Bu sahədə sərbəstlik hər zaman əhəmiyyətli olmaqla yanaşı, nəzarətsizlik son dərəcə dağıdıcı nəticələr doğura bilir. Bir sözlə sərbəstliyi əsas götürən, amma ciddi bir nəzarətə tabe olan maliyyə sektorunu ilə yanaşı, hər baxımdan dəstəklənən real sektorun mövcudluğu ölkələrimizin iqtisadi təhlükəsizliyinin təminatı olacaqdır.

*- Gələk, Türkiyə iqtisadiyyatının bu günü vəziyyətinə və 2023-cü il hədəflərinə... Bunlarla bağlı nələr söyləyə bilərsiniz?*

- Türkiyə iqtisadiyyatı real sektorun da dəstəyi ilə inkişafını davam etdirir. Son rüb etibarilə iqtisadi artım səviyyəsinə görə Çin Xalq Respublikasını belə geridə qoyaraq dünya ölkələri arasında lider səviyyəyə gəlmışdır. 2011-ci ilin üçüncü rübündə 8,2 faiz və ilk doqquz ayında 9,6 faiz səviyyəsində böyük Türkisi iqtisadiyyatı, doqquz ayda 9,4 faiz böyük Çin iqtisadiyyatını ötərək tarixi bir rekorda imza atmışdır. 2023-cü ilə qədər sistemli şəkildə böyükərək dünyanın ilk on böyük iqtisadiyyatı arasında yer almaq istəyən Türkisi baxımından ən mühüm problem iqtisadi artımın davamlılığıdır.

Yüksək əhali artım sürəti son otuz ildə yarıya qədər azalmışdır. İqtisadiyyatdakı sürətli artım ilə yanaşı, adambaşına düşən gəlir səviyyəsində də pozitiv bir gedisətdən səhəbət açmaq mümkündür. Həm adambaşına düşən gəlir səviyyəsinin yaxşılaşması, həm də gəlir bölgüsündə ədalətin təmin edilməsi üçün həyata keçirilən siyasətlər Türkisi də müəyyən bir rifah

artımına işarə edir ki, bunun da ən gözəl sübutu siyasi sistemdəki stabillikdir. Həyata keçirilən siyasətlər uğurlu nəticələr verdikcə prosesi idarə edən siyasi partiya hər seçidə daha çox seçicidən səs alaraq uğurunu yüksəltmişdir.

Türkiyə 2023-cü ildə iqtisadi infrastruktur və iqtisadi rifah səviyyəsi ilə birlikdə cumhuriyyətin 100-cü ilini özünə yaraşan bir şəkildə qeyd edəcəkdir deyə ümidi edirəm.

*- Türkiyə maliyyə sistemini əsas cəhətləri ilə ümumiləşdirə bilərsinizmi?*

- Türk maliyyə sistemi 2000-ci illərlə birlikdə ciddi bir yenidənqurma prosesinə daxil olmuşdur. Xüsusilə cumhuriyyət tarixinin ən ağır krizinin baş verdiyi 2001-ci ilin ardından 4749 Saylı Qanun ilə borclanma sahəsinə mühüm tənzimləmə tədbirləri alınmış və dövlət sektorunun borclanmasına məhdudiyyətlər götürülmüşdür. Daha sonra 5018 Saylı Qanun ilə dövlət maliyyə idarəetməsi restrukturzasiya edilmişdir. İcra təməlli bütçələmə sistemi ilə yeni bir anlayışın yayılmasına çalışılmışdır. Vergiqoyma sahəsində “Xüsusi İstehlak Vergisi (ÖTV) Qanunu” və yeni “Korporasiya Vergisi Qanunu” qəbul edilmişdir. Həmçinin yeni “Hesablama Palatası (Sayıştay) Qanunu” da qəbul edilmişdir. Hazırda yeni “Gəlir Vergisi Qanunu”nın hazırlanması ilə bağlı işlər də davam edir. Ancaq həyata keçirilən ən mühüm tədbirin dövlət maliyyə nəzarəti sisteminde nəzarət-taftış strukturlarının daxili və xarici olmaqla iki əsas qrupa ayrılması və vergi nəzarəti ilə bağlı müxtəlif strukturların Vergi Müfəttişi adlı vahid strukturda toplanmasıdır. Həmçinin Baş Nazirlik Ali Nəzarət Şurası da ləğv edilərək, burada çalışanlar Hesablama Palatasına köçürülmüşdür. Nəzarətdəki çox başlılığın qarşısını almaq məqsədilə həyata keçirilən bu tədbirlər insitsional səmərəliliyi artırmağa imkan verən yeni və faydalı tədbirlərdir.

**- Burçın bəy, Türkiyədə vergi məmurlarının yetişdirilmə sistemi ilə bağlı məlumat verə bilərsinizmi?**

- Türkiyədə vergi sahəsində verilən peşə təhsili həqiqətən də yüksək standartdadır. Xüsusilə vergi ilə bağlı işə qəbul edilən kadrların seçiminiñ çox həssas yanaşılır. Universitetlərin müvafiq bölmələrindən fərqlənmə diplomu ilə məzun olan və Dövlət Qulluğuna Qəbul İmtahanından (KPSS) ən yüksək balları toplayan namizədlər bu peşəyə iddia edə bilərlər. Həmçinin bunların arasında qurumlar özləri də müsabiqə imtahanları təşkil edir. Bütün imtahanları keçən kadrlar hansı vəzifədə olursa işə başladıqdan sonra üç il müddətinə ayrıca peşə təhsilinə cəlb olunurlar. Bu təhsili uğurla tamamlayanlar vergi peşəsinə davam edə bilirlər. Gəlir Mütəxəssisi olsun, Vergi Müfəttişi olsun, bütün dostlarımız əlavə olaraq, universitetlərdə magistratura və ya doktorantura təhsillərini də davam etdirə bilirlər. Həmçinin Maliyyə Nazirliyi öz kadrlarının bir qismini xarici ölkələrə də magistratura təhsili və ya ixtisasartırma məqsədilə göndərə bilir.

**- Türkiyədə gizli iqtisadiyyatla mübarizə sahəsində hansı addımlar atılır? Xüsusilə vergi mükəlləflərinin vergiya uyğunlaşmasının yüksəldilməsi istiqamətində hansı tədbirlər görülür?**

- Gizli iqtisadiyyatla mübarizədə ilk başlanğıc nöqtə kimi maarifləndirmə qəbul edilir. Artıq məktəblərdə və mətbuat orqanlarında vergi ilə bağlı şüurlandırma fəaliyyətləri geniş yayılmışdır. Vergitutma ilə bağlı mexanizmlər sadələşdirilmiş və nəzarət intensivləşdirilmişdir. Sənədləşmə sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ilə gizli iqtisadiyyat getdikcə cəlbedici bir sfera olma xüsusiyyətini itirmişdir. Həmçinin Sosial Müdafiə sahəsində həyata keçirilən tədbirlər də gizli iqtisadiyyatın digər bir aspekti olan

gizli məşğulluq formalarını azaltmışdır. Xüsusilə e-bəyannamə və e-bildiriş sistemi Türkiyədə mükəmməl şəkildə işləməklə, bu sistemdən istifadə edənlərin nisbəti 95%-ə çatmışdır. Bu bütün Avropa ölkələrində olduğundan çox-çox yüksək bir rəqəmdir.

**- Burçın bəy, sizи eyni zamanda Türk Dünyasına marağı olan elm adamlarından biri kimi də tanıyırıq. Bir müddət Qırğızistanda da akademik vəzifədə çalışmışınız. Türk Dünyasının gələcəyi, bu ölkələrin öz aralarındaki integrasiyanın dərinləşdirilməsi, xüsusilə də Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikirlərinizi bizimlə bölüşə bilərsinizmi?**

- Qırğızistandan Türkiyəyə qədər olan coğrafiyada altı böyük Türk Dövləti var. Qırğızistan, Qazaxıstan, Özbəkistan, Türkmenistan, Azərbaycan və Türkiyə. Həmçinin Şimali Kipr Türk Respublikası və Tacikistan var. Türk mədəniyyətinin xitab etdiyi coğrafiya isə Monqolustandan başlayır və Bosniya-Herseqoveniyaya qədər uzanır. Buraları gəzənlər nə demək istədiyimi çox yaxşı anlayacaqlar. Buralarda yaşayan insanlar zahirən müxtəlif ola bilər, fərqli inanclarla da sahib ola bilərlər. Hətta onlarla başqa müxtəlifliklərini də saya bilərsiniz. Amma tapmacalarından xalq musiqilərinə, yeməklərindən sevinc və kədərlərinə, hadisələrə göstərdikləri reaksiyalardan digər mühüm hissi xüsusiyyətlərinə qədər çoxlu ortaq mədəni nöqtələrini tapa bilərsiniz. Bu səbəbdən biz Türk mədəniyyətinin tarixi coğrafiyasında yaşayanlara Türk və Qohum Xalqları deyirik. Arada dərin ziddiyyətlər olsa da tarixdən gələn və heç kəsin inkar edə bilməyəcəyi qohumluq münasibətləri vardır. Onsuz da dərin ziddiyyətlər elə çox iç-içə yaşayış cəmiyyətlər arasında olur. Mühüm olan ziddiyyət mədəniyyətini neytrallaşdırmaq və uzlaşma mədəniyyətini inkişaf etdirməkdir. Bir sözlə, yağma mədəniyyətini istehsal mədəniyyətinə transformasiya edə

bilməyi bacarmaqdır. Bunun üçün cəmiyyətlər arasındaki fərqliliklərdən deyil, ortaq dəyərlərdən yola başlamaq zəruridir. Daha sonra iqtisadi integrasiya spontan şəkildə reallaşmaya başlayacaqdır. Türkiyə və Azərbaycan isə zatən bütövləşmiş iki dövlətdir. Mühüm olan Türk mədəniyyətinin həyat arealında, Monqolustandan Bosniya-Herse-qoveniyaya qədər olan coğrafiyada həyata keçiriləcək qardaşlıq siyasetlərində müşətərək hərəkət edə bilmək, imkan və qəbiliyyətləri birləşdirə bilməkdir.

**- Burçın bay, bir neçə dəfə Azərbaycanda olduğunuzu bilirik. Ölkəmizdə on çok nələrdən təsirləndiniz?**

- Azərbaycan hər baxımdan çox mühüm bir ölkədir. Tarixi və təbii gözəllikləri həqiqətən görülməyə dəyərdir. Həmçinin son bir neçə ildir ki, Azərbaycan yenidən qu'rular və inşa edilir. Bu prosesin davamlılığı çox əhəmiyyətlidir. Ölkə tərəqqi etdikcə, infrastruktur yaxşılaşdırıqca iqtisadi artımı da sürətlənəcəkdir. Türkiyə də buna oxşar bir prosesi yaşadı. Həmçinin Bakı çox önemli bir şəhərdir. Onun təqdimatının çox yaxşı təşkil edilməsi zəruridir. Bir çox tarixi Avropa paytaxtının sahib olduğu görünüşə və dəyərlərə sahibdir Bakı. Məni on çok təsirləndirən məsələ isə Azərbaycana hər gəldiyimdə transformasiya və modernləşməni birbaşa müşahidə edə bilməmdir. Bu həqiqətən çox əhəmiyyətlidir. Avropada on il öncə getdiyimiz paytaxt on il sonra da demək olar ki, eyni olaraq qalır.

**- Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyəti və gələcəyi ilə bağlı fikirləriniz nələrdir?**

- Azərbaycan iqtisadiyyatı getdikcə böyüür. Bu böyümə fasiləsiz davam edəcək kimi görünür. Ölkəni idarə edənlər də bu istiqamətdə israrlı və həvəslidir. Bu çox gözəl və çox mühüm bir haldır. Ancaq xaricdən baxdıqda Azərbaycan iqtisadiyyatı bir neft iqtisadiyyatı kimi görünür. Bunun diversi-

fikasiya edilməsi üçün son dərəcədə ciddi çalışmaların həyata keçirildiyini və axtarışlar olduğunu mən bilirəm. Amma xaricdən baxış belədir. Azərbaycanın ciddi bir turizm potensialı var. Bu potensial hərəkətə keçirəcək fəaliyyət planları, master planları, hətta strateji planlar hazırlanmaq və onları israrla həyata keçirmək zəruridir. Türkiyə və Azərbaycan iqtisadiyyatları çox sürətlə bir-biri ilə bütövləşir. Bu möhtəşəm bir prosesdir. Türkiyə və Azərbaycan ortaq investisiya təşəbbüsleri nə qədər artarsa rifahımızın o qədər artacağı bir həqiqətdir. Azərbaycan xaricdə yaşayan Azərbaycan əsilli zəngin iş adamlarının kapitalını ölkəyə çəkəcək tədbirlər də görməlidir mənçə. Bu prosesdə sahibkarlığın dəstəklənməsi və mövcud sahibkarların qorunması çox əhəmiyyətlidir.

**- Dekanı olduğunuz Hacettepe Universiteti İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin Türk Dünyası, xüsusilə də Azərbaycana istiqamətlənən fəaliyyətləri ilə bağlı nələr söyləyə bilərsiniz?**

- Universitetimiz və Fakültəmiz Azərbaycan başda olmaqla Türk Dünyası coğrafiyası ilə yaxın təmasda olan bir qurumdur. Türk Dövlətlərindəki müxtəlif qurumlar ilə ikitərəfli əməkdaşlıq sazişlərimiz də imzalanmışdır. Bunların bir qismi mən dekan olduqdan sonra yenilənmiş və bəzi yeni sazişlər də imzalanmışdır. Həmçinin daha once imzalanan, ancaq reallaşdırılmayan sazişləri də həyata keçirməyə çalışırıq. Önümüzdəki ildə planlaşdırılan elmi tədbirlərdə mütləq bu coğrafiyadaki ölkələrin də universitetlərinin iştirakını təmin etməyə cəhd edirik. Fakültəmizin 2012-ci ildəki hədəfi Türk Dövlətlərindən Türkiyəyə gələn tələbələr kimi Türkiyədən də tələbələrimizi bu ölkələrə mübadilə sazişləri çərçivəsində göndərə bilməkdir. Öz fakültəmdə bu sahədə ciddi bir potensial vardır. Hazırda bəzi texniki məsələlərin həll edilməsi üçün çalışmalarımızı davam et-

## TƏRCÜMEYİ-HAL

**Prof. Dr. Ahmet Burçın YERELİ**

1967-ci ildə Türkiyə Respublikasının İzmir şəhərində doğulmuşdur. Türkiyə Respublikası Dokuz Eylül Universitetində “İqtisadiyyat” ixtisası üzrə 1987-ci ildə bakalavr, “Maliyyə” ixtisası üzrə 1992-ci ildə magistr və 1996-ci ildə doktorluq dərəcələri almışdır. 2002-ci ildə isə Türkiyə Ali Təhsil Şurası tərəfindən ona “Maliyyə hüquq” üzrə dosentlik dərəcəsi verilmişdir. Magistr dissertasiyası “Türkiyədə Əmək Haqqlarının Vergiləndirilməsi və Əmək Haqqı Alan Təbəqənin Vergi Yükü” mövzusuna, doktorluq dissertasiyası “Yığımların

Yönləndirilməsində Vergi Mexanizmlərinin Rolu və Səmərəliliyi” mövzusuna, dosentlik dissertasiyası isə

“Konstitusyon Dövlət-İqtisadi Azadlıqlar və Türkiyə Respublikası üçün bir İqtisadi Konstitusiya Təklifi” mövzusuna həsr olunmuşdur. Ahmet Burçın Yereli müxtəlif dövrlərdə Türkiyə Respublikası Dokuz Eylül və Hacettepe Universitetlərində, həmçinin də Qırğızistan-Türkiyə Manas Universitetində müəllim və müxtəlif məsul inzibati vəzifələrdə çalışmışdır. O, qeyd olunan universitetlərlə yanaşı, müxtəlif dövrlərdə Başkent Universiteti, Süleyman Demirel Universiteti, Milli Təhlükəsizlik Akademiyası, Polis Akademiyası, Maliyyə Nazirliyi, Kırıkkale Universiteti və Sakarya Universitetində də mühazirələr oxumuş və bunların bəziləri hələ də davam edir. Ahmet Burçın Yereli 10-a qədər nüfuzlu elmi jurnalın resenzenti, 7 nüfuzlu elmi tədbirin təşkilatçısı, 50-ə yaxın elmi məqalənin müəllifi, 13 respublika və 12 beynəlxalq konfransın məruzəçisi, ingilis dilində yayınlanan 5 fundamental məqalənin tərcüməçisi və vergi, maliyyə, gizli iqtisadiyyat və digər sahələr üzrə 4-ü dərəstlik olmaqla, 13 kitabın müəllifi və ya həmmüəllifidir. Bu günə qədər 1 doktorluq və 9 magistr dissertasiyasına rəhbərlik etmişdir. Hazırda, Hacettepe Universiteti İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin Dekani, Universitet Senatoru, Universitet İdarəetmə Şurasının üzvü, Maliyyə kafedrasının müdürü, Bazar İqtisadiyyatını və Sahibkarlığı İnkışaf Etdirmə Mərkəzinin müdürü, Hacettepe Təhsil Xidmətləri Sənaye və Ticarət Anonim Şirkəti İdarə Heyətinin sədri və “Sosyoekonomi” jurnalının baş redaktorudur. Türkiyənin nüfuzlu maliyyəçilərindəndir. İngilis dilini bilir.



diririk. Onlar da həll olunduğu təqdirdə Bakıda semestrlilik və ya iki semestrlilik olmaqla oxumağa gələn Hacettepe tələbələrini görməyə başlayacaqsınız.

- *Burçın bəy, sizin Türkiyədə ciddi elmi jurnallardan biri olan “Sosyoekonomi” jurnalının baş redaktoru olduğunuzu da biliyrik. Jurnalınızın fəaliyyəti ilə bağlı qısa məlumat vera bilərsinizmi?*

- Jurnalımız 2005-ci ildə yayına başlamışdır. Tamamilə öz cəhdlərimiz və imkanlarımızla jurnalı nəşr etməyə davam edirik. Internet səhifəsinin dizaynına qədər hər işi ilə özümüz məşğul oluruq. Dostlarımız bezmədən, sıxılmadan illərdir bu işə

əmək verirlər. Jurnalımıza illik məqalə girişi 100-dən çoxdur. İldə iki dəfə yayınlanır. Həmçinin iki ildir ki, ayrı-ayrı mövzulara həsr edilmiş xüsusi nömrələri də nəşr edilir. Jurnalımız Türkiyədə və xaricdə ciddi indekslər tərəfindən izlənilir. Bu bizim üçün son dərəcədə prestijli bir haldır. Jurnalımızın bu tipli nüfuzlu indekslərə daxil edilməsi onun öz sahəsində mühüm bir statusa yüksəldiyinin göstəricisi kimi qiymətləndirilə bilər.

- *Bir jurnal baş redaktoru kimi “Azərbaycanın Vergi Xəbərləri” jurnalının gələcək fəaliyyəti ilə bağlı tövsiyələriniz nələr ola bilər?*

- Nəşr işi həqiqətən də çox məşəqqətli bir işdir. Könlünüzü, ürəyinizi, əməyinizi, zehninizi, konsentrasiyanızı məşğul edən bir işdir. Cəhdlərinizin nəticəsini zaman keçdikcə əldə edirsınız, amma səbatlı bir şəkildə çalışmaq və yorulmadan mübarizə aparmağa məcbursunuz. "Maliyyə" məsəlesi bizim üçün çox əhəmiyyətlidir. Cəmiyyətdəki hər kəsi yaxından maraqlandırın ən mühüm mövzulardan biridir hətta. Buna görə də vergi mövzusunda xalqı aydınlatmaq, bu sahədəki praktiki məsələlər haqqında informasiya vermək, cəmiyyətdən gələn tələbləri dilə götirmək və ictimai rəy formalasdırmaq baxımından gördüyüünüz iş çox əhəmiyyətlidir. Jurnalınızın keyfiyyətini getdikcə yüksəldirsiniz. Oxuyucunuz artıqca, onsuz da nəşr siyasətinizə oxuyucular yön verməyə başlayırlar. Artıq günümüzə sadəcə çap şəklində deyil, eyni zamanda internet üzərindən də jurnalınızın oxunması və yayılması əhəmiyyətlidir. Buna görə də sistemli şəkildə işləyən və yaxşı idarə olunan və bir neçə dildə yayınlanan bir internet səhifəsinə də sahib olmalısınız. Hazırda belə bir səhifənin olduğunu bilirik və buradan izləyirik. Ancaq onun qeyd etdiyimiz istiqamətlər üzrə daim inkişaf etdirilməsi də zəruridir.

*- Burçın bəy, son olaraq, jurnalımız və sitasila Azərbaycan cəmiyyətinə vermək istədiyiniz mesajlar varmı?*

- Azərbaycan haqqında söylənəcək çox şey var. Türkiyədə Azərbaycan deyildiyi zaman hər kəsin ürəyi xoş olur. Hamımızın aqlına torpağından didərgin salınmış, qətl edilmiş qardaşlarımız gəlir. Şərəfi ilə, azadlıq eşi ilə tankların önünə atılan, öz ölkəsinin müstəqilliyi uğrunda canını verən, Türk tarixinin yeni nəsil qəhrəmanlarının şəhəri Bakı gəlir. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın bir parçasıdır. Türkiyə ilə Azərbaycanın tarixi bir-birindən ayrı salınmış iki qardaşın hekayəsidir.

Bakı son illərdə sürətlə dəyişən, bir növ şəhər transformasiyası tarixi paytaxt kimi dörsəlrimizdə tələbələrimizə anlatdıığımız bir şəhərdir. Bakıya hər gəldiyimdə ayrı bir həyəcan duyuram. Əcəba bu səfər harada, nə kimi bir dəyişiklik olmuş deyə hər tərəfi gəzməyə çalışıram. Xüsusilə dəniz sahilində görülən rekreatiya çalışmaları və qədim şəhərin o gözəl görüntüsü Bakını Türk Dünyasının ən gözəl şəhəri halına götürir. Başqa sözlə, bir Türk olaraq Bakı ilə hər zaman qürur duyuram və getdiyim hər yerdə Bakını nümunəvi bir paytaxt kimi tanıtmağa çalışıram. İnşallah qarşidakı il "Eurovision"nın keçirilməsi ilə Bakının tanıtılması sahəsində mühüm bir məsafə daha qot edilmiş olacaqdır deyə düşünürəm.

İstanbul və Ankara ilə Bakı arasındaki təyyarə səfərləri getdikcə artır. İzmir və Antalya, hətta digər böyük şəhərlərlə olan havayolu əlaqələrinin artmasını və sürətli qatar ilə gediş gəlişin daha da asanlaşmasını canı könüldən arzu edirəm. Həftə sonu ailəvi şəkildə Bakıya gəlib gözəl bir balıq yemənin və qədim şəhərdə (İçərişəhər) gəzə bilmənin kefini Türkiyədəki hər kəsin yaşamını istəyirəm. Eyni şəkildə Azərbaycandakı qardaşlarımızın da Antaliyaya, İzmirə, İstanbula bu şəkildə gələ bilməsi son dərəcə əhəmiyyətlidir.

Azərbaycandakı qardaşlarımızı sevgi ilə qucaqlayıram.

*- Burçın bəy, belə gözəl və səmimi müraciətə görə jurnalımız adından sizə çox-çox təşəkkür edir və gələcək fəaliyyətinizdə uğurlar dilziririk.*

- Çox sağ olun, Elşən bəy. Mən də öz adımdan sizə və jurnalınızın kollektivinə gələcək işlərinizdə uğurlar arzulayıram.

*Bakı-Ankara-Bakı.*

